

## FINDIQ MƏHSULUNUN ANBARDA SAXLANMA QAYDALARI:

- Fındığın saxlanıldığı anbarlarsərin və quru olmalıdır;
- Birbaşa günəş işığı düşməməli və rütubətlə olmamalıdır;
- Su axınlarının qarşısını almaq üçün anbarın döşəməsi yerdən yüksək olmalıdır;
- Anbarın tavanı və dam örtüyü su sızıntılarının qarşısını almalı, temperatur dəyişikliklərinə qarşı termoizolyasiyalı olmalıdır;
- Kanalizasiya boruları keçən yerlərdən anbar kimi istifadə edilməməlidir;
- Anbarda havanın nisbi rütubəti 70%-dən çox olmamalıdır;
- Uzun müddətli saxlama zamanı anbarın temperaturu 0-10°C arasında olmalıdır;
- Anbarın qapıları, pəncərələri və digər açıla bilən hissələri çirkənmələrin və zərərlə organizmlərin daxil olmasının qarşısını alacaq şəkildə quraşdırılmalıdır;
- Anbarın döşəməsində taxta altlıqlar üzərinə 10 ədəd kisədən artıq qoyulmaması və yiğilmiş kisələr arasında müəyyən məsafənin saxlanması təmin olunmalıdır;
- Kisələrin anbarın divarından 10 sm aralı yerləşdirilməsi məqsədə uyğundur. Fındıq növlərinə və məhsul yiğim illərinə müvafiq olaraq ayrılmalı, kətan və ya brezent kisələrdə saxlanılmalıdır.



Saxlanma prosesində əvvəl, xüsusən tam təchizatlı müəssisələrdə uzun müddət saxlanılacaq fındıq məhsulunda nəmlik, kif göbələkləri və aflatoksin müayinəsi aparılmalıdır. Həmçinin saxlanılan məhsullarla bağlı müayinələr ayda ən azı bir dəfə təkrarlanmalıdır.


Saxlama zamanı çox sayıda kisənin bir-birinin üzərinə yiğilmasına yol verilməməlidir. Bu zaman məhsul havasız qaldığından kif göbələklərinin əmələ gəlməsi üçün uyğun şərait yaranır.

Fındıqların düzgün şəraitdə saxlanılmasında məqsəd kiflənmənin, rəng dəyişilməsinin, acılığın qarşısını almaq, məhsulun dadını və ətrini qorumaqdır. Anbarlarda havanın nəmliyi və temperaturu normaya uyğun olduqda kiflənmənin qarşısı alınır. Buna görə də anbarın temperatur və rütubət rejiminə nəzarət edilməlidir.



Azərbaycan Respublikasının  
**Qida Təhlükəsizliyi Agentliyi**

✉ info@afsa.gov.az  
🌐 www.afsa.gov.az  
📞 +994 12 377 00 77



**AFLATOKSİNSİZ  
FINDIQ**

# AFLATOKSINSIZ FINDIQ



## AFLATOKSİN NƏDİR? NECƏ YARANIR?

Qida məhsullarında, dənli bitkilərdə, heyvan yemlərində və bütün növ quru qidalarda rütubət və temperatur rejimindən asılı olaraq, zərərli toksiki maddə əmələ gələ bilər. Bunlardan ən təhlükəlisi "Aflatoksin" hesab olunur.

## AFLATOKSİNİN YARANMASININ QARŞISININ ALINMASI YOLLARI



### Məhsul yiğimi mövsümündən

ən azı 5-10 gün əvvəl sahədəki alaq otları təmizlənməlidir;



### Məhsul yiğimi

findiq tam yetişdikdən sonra həyata keçirilməlidir;



### Yerə tökülen findiqların

uzun müddət torpaq üzərində qalması yolverilməzdir və dərhal yiğim aparılmalıdır;



### Findığın polietilen və neylon kisələrə

yığılması yolverilməzdir, bu qablaşdırma materialları hava keçirmədiyindən məhsulun kiflənməsinə səbəb olur;



### Findiq kətan kisələrə

yığılmalı və ən qısa müddətdə sərilməlidir;



### Sərilmə prosesində

məhsulların üst-üstə qalın təbəqə şəklində yığılması məsləhət deyil;



**Sərilmmiş findiq torpaqla temas etməməli**  
və neylon təbəqələr birbaşa məhsulun  
üzərinə çəkilməməli, 30-40 sm hündürlükdə  
dirəklərin üzərinə çardaq şəklində  
bərkidilməlidir;



**Məhsul beton təbəqə üzərinə**  
15-20 sm qalınlıqda sərilərək 1-2 gün  
qurudulduğdan sonra qərzəyin soyulma  
proseduru həyata keçirilməlidir;



**Qərzəkdən ayrılmış findiq**  
maili beton təbəqə üzərində qurudulmalı,  
əgər belə təbəqə yoxdur, torpaqla birbaşa  
temas etməmək şərti ilə kətan və ya parça  
üzərinə sərilməlidir;



**Tam olaraq quruyan məhsulun**  
içindən qabıqlar və kənar qarşıqlar  
təmizlənməlidir ki, findığın kiflənməyə  
məruz qalma riskinin qarşısı alınsın;



**Findiq tam qurudulduğdan**  
sonra səhər və ya axşam saatlarında kətan  
kisələrə yiğilməlidir.

Ən vacib məsələ findiqda aflatoksinin  
yaranmasının qarşısını almaqdır. Vaxtından əvvəl  
yiğilan, bazara yetişməmiş gətirilən, yüksək  
nəmliyə malik olan, yaxşı seçilməmiş və  
qurudulmamış findiqlarda müəyyən  
müddətdən sonra aflatoksin əmələ gəlir. Həmin  
yaş findiqlalar quru findiqlارla qarışdırılmamalıdır.

## UNUTMAYIN!

Aflatoksinin əmələ gəlməsi findiqda olan nəmlik  
miqdarı ilə birbaşa əlaqəlidir.

Qabıqlı findığın içi dolu, ölçüləri normal olmalıdır.  
Findiq canlı və ya ölü həşəratlardan, zərərli  
orqanizmlərin vurdugu zədələrdən, kiflənmə və  
çürümə əlamətlərindən qorunmalıdır, ondan acı  
dad və pis qoxu gəlməməlidir.

Fərqli illərdə yiğilmiş findiq məhsulları bir-biri ilə  
qarışdırılmamalıdır.

Findiq alarkən məhsulun keyfiyyətsiz, xüsusiə  
yaş və çürük olmamasına diqqət yetirmək  
təsviyə olunur.

## EMAL PROSESİNDƏ DİQQƏT EDİLMƏLİ MƏQAMLAR

Xammal qida sənayesinin ən vacib amiliidir.  
Findığın ləpəsi də xammal hesab edilir. Son  
məhsulun keyfiyyəti tamamilə xammalın  
xüsusiyyətlərindən asılıdır. Əgər yiğimdən  
başlayaraq məhsulun anbarda saxlanılması  
prosesinə qədər findiqda aflatoksin əmələ<sup>gəlib</sup>, ondan əldə edilən məhsullarda da bu  
maddəyə rast gəlinir.

